

VÜSALƏ ƏLİYEVA
*Bakı Slavyan Universitetinin
 Beynəlxalq münasibətlər
 kafedrasının müəllimi*
e-mail: elibeyova.gunel@hotmail.com

AXC DÖVRÜNDƏ MUĞAN-LƏNKƏRAN BÖLGƏSİNİN SİYASİİ, İQTİSADI VƏ MƏDƏNİ İNKİŞAFI

Açar sözlər: большевик, экономически кризис, Ленкоранском уезд, А.Д.Р

Ключевые слова: bolşevik, iqtisadi böhran, Lənkəran qəzası, Azərbaycan Xalq Cümhuriyyəti

Key words: Bolshevik, economical crizis, lankaran district, A.D.P

Lənkəran əməliyyatından sonra Azərbaycan hakimiyyət nümayəndələrinin yerlərdə vəziyyətlə tanış olmaq və əhalinin ehtiyaclarını öyrənmək üçün bölgəyə səfərləri intensivləşdi. Yüksək çinli dövlət adamları arasında bölgəyə ilk səfəri 1919-cu ilin sentyabrında hərbi nazir S.Mehmandarov etdi. Səfərdən qayıtdıqdan sonra imzaladığı 420 sayılı əmrde hərbi nazir Lənkəran əməliyyatının ümumi nəticələrini qeyd etmiş, əməliyyatda iştirak etmiş dəstənin heyyətinə təşəkkürünü bildirmişdir [1, s.367].

Lənkəran qəzasında və Cavad qəzasının cənubunda Azərbaycanın ərazi bütövlüyü bərqərar edildikdən sonra burada qanuni hakimiyyət orqanlarının formalşdırılmasına başlanıldı. Lənkəran şəhər idarəsinin (dumanın), polis sahə müvəkkillərinin, qəzanın digər qurumlarının fəaliyyəti bərpa edildi. Artıq 1919-cu ilin sonunda yerli hakimiyyət sistemi tam gücünə düşmüşdür. Lənkəranda asayışı qorumaq üçün kapitan Sultan Hüseynzadənin komandanlığı ilə rezerv batalyon yerləşdirilmişdir. İranla sərhəd boyunca kifayət qədər qüvvələr var idi ki, onlar sərhəd mühafizəsini tam təmin edirdilər.

1919-cu il noyabrın 10-da bu vaxta qədər DİN-nin Lənkəran qəzası üzrə xüsusi müvəkkili olmuş Bəhram xan Naxçıvanski Lənkəran qəzası üzrə xüsusi müvəkkil kimi Cavad bəy Məlik-Yeqanovdan işləri təhvil aldı. Bu vəzifəyə peşəkar hərbçinin təyin edilməsi ilə bölgənin hərbi-siyasi və inzibati idarəciliyində baş verən ziddiyətlər tədricən aradan qaldırılmağa başladı. Qəza rəisi vəzifəsinə isə R.Kərimbəyov gətirildi [2, v.3].

Bölgə üzərində öz suverenliyini bərpa etdikdən sonra AXC-nin yerli hakimiyyət orqanları qarşısında duran əsas vəzifələrdən biri burada siyasi sabitliyin təmin edilməsi, müxtəlif pozucu qüvvələrin antidövlət fəaliyyətlərinin qarşısının alınması idi. Bu vəzifələrin yerinə yetirilməsi məqsədi isə müəyyən addımlar atılmış, xüsusi müvəkkil Məlik-Yeqanovun əmri ilə Muğan və Lənkəranda hərbi vəziyyət elan edilmiş, xəfiyyə şöbəsi yaradılmışdır [3, s.79]. Bölgədə anarxiya zamanı cinayətlər törətmüş bir çox şəxslər, o cümlədən bolşeviklər partiyasının şəhərdə qalmış fəalları S.Xasiyev, S.Lomakin, M.Osipov, D.Çirkin, M.Qorbunov, İ.Ponamoryov və başqaları həbs edilmişdir. Lənkəran və Cavad qəzalarının rus kəndlərində asayışı bərpa etmək üçün orada mütəmadi təftişlər keçirilirdi.

1919-cu ilin ortalarında Azərbaycan hökumətinin respublikanın cənubunda, Muğan-Lənkəran bölgəsində suveren hüquqları təmin edildikdən sonra bu bölgədə bir sıra siyasi, hərbi, iqtisadi, mədəni xarakterli tədbirlərin həyata keçirilməsi məsələsində vəziyyəti sabitləşdirmək, qanuni hakimiyyət strukturlarının fəaliyyətini bərpa etmək mümkün olmuşdur.

Siyasi vəziyyətin nisbətən sabitləşməsi bölgədə mədəni-maarif sahəsində bir sıra addımlar atmağa imkan verdi. Bu sahədə bir çox ciddi problemlər öz həllini gözləyirdi. Təkcə onu qeyd edək ki, qəzanın müsəlman əhalisinin mütləq əksəriyyəti savadsız idi. Əksər kəndlərdə məktəblər, səhiyyə ocaqları yox idi, müəllim və tibb işçiləri çatışmırıdı. Bolşeviklərin,

denikinçilərin bölgədəki bir-birini əvəz edən aqalıǵı xalq maarifinə çox mənfi təsir göstərmişdir. Məsələn, 1918-ci ildə Lənkəranda bütün məktəb binaları daşnak dəstələri tərəfindən zəbt edilərək dağıdılmışdır. Müəllimlərin əksəriyyəti mürəkkəb siyasi vəziyyətdə öz yaşayış və iş yerlərini tərk etməyə məcbur olmuşdular [4]. Lənkəran qəzasında 1918-ci ildə 54 məktəb mövcud idi. 1919-cu ildə onlardan 8-i bağlanmış, bir türk məktəbi darmadağın edilmiş, 2 türk məktəbi isə fəaliyyət göstərmirdi. Daha 20 məktəb bölgədəki siyasi-milli toqquşmalar nəticəsində əhalinin öz yerlərini tərk etmələri ucbatından işləmirdi. Ona görə də qəzada yalnız 26 ibtidai məktəb, Lənkəran şəhərində isə 1 ali ibtidai məktəb fəaliyyət göstərirdir [5, v. 4]. Lənkəran qəzasında maarifin inkişafında 1919-cu ildə yaradılmış Lənkəran şəhəri tələbə və abituriyentlər ittifaqı adlı ictimai təşkilat mühüm rol oynamışdır. İttifaqın əsas məqsədi Lənkəran şəhəri əhalisi arasında mədəni-maarif işi aparmaq, burada savad kursları, kitabxana-qiraətxanalar təşkil etmək, məşgələlər keçirmək və s. idi. İttifaq əhali arasında milli-mənəvi dəyərlərin təbliği və möhkəmləndirilməsində əhəmiyyətli rol oynamışdır [6, s.164].

Lənkəranda maarif işığının yayılmasında görkəmli Azərbaycan maarifçisi Teymur bəy Bayraməlibəyov və onun qızı Məryəm xanım Bayraməlibəyova, Məlik-Yeqanov da böyük xidmətlər göstərmişlər. Hələ Cümhuriyyətin yaranmasına qədər bölgədə bir sıra müterəqqi işlərin əsasını qoyan, Lənkəranda ilk qız məktəbi açan Teymur bəy müsəlman əhalinin siyasi və milli hüquqlarının qorunması, maariflənməsi sahəsində geniş fəaliyyət göstərmişdir. Onun qızı Məryəm xanım isə qəzada bir sıra mədəni – maarif tədbirlərinin təşəbbüskarı olmuşdur. O, atasının açdığı müsəlman qız məktəbində dərs demiş və ona rəhbərlik etmişdir, dram və xor dərnəkləri təşkil etmişdir. O, Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı olmuşdur [7, s.114-124].

Lakin ölkənin bütün digər ərazilərində olduğu kimi burada da iqtisadi vəziyyət mürəkkəb olaraq qalırırdı, əhalinin sosial ehtiyaclarının xüsusən torpaq məsələsinin həll edilməməsi dövlətə inamı və etimadı azaldırdı. Mədəni-maarif, təhsil sahəsində ciddi problemlər öz həllini gözləyirdi. Mürəkkəb vəziyyətdən istifadə edən antiazərbaycan qüvvələr yenidən öz pozuculuq fəaliyyətlərini genişləndirmiş, dövlət əleyhinə təbliğatı genişləndirməyə, öz əvvəlki hərbi strukturlarını bərpa etməyə başlamışdilar.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Süleymanov M.S. Azərbaycan Ordusu (1918-1920). Bakı: Hərbi nəşriyyatı, 1998, 488 s.
2. Azərbaycan Respublikası DA: f.894, siy.2, iş 110.
3. Əlizadə N. Lənkəran qəzası zəhmətkeşlərinin sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübarizəsi tarixindən. Bakı: Azərnəşr, 1963, 112 s.
4. «Azərbайджан» газ. Bakı, 1918, 1 noýбрь
5. Azərbaycan Respublikası DA: f.53, siy.1, iş 16.
6. Azərbaycan Xalq Cümhuriyyəti. (1918-1920), Parlament. 2 cilddə, II cild., Bakı: Azərbaycan, 1998, 991 s.
7. Məmmədov S. Azərbaycanın ilk maarifpərvər qadınları. Bakı: Azərnəşr, 1960, 140 s.

В. АЛИЕВА
elibeyova.gunel@hotmail.com

**Политическое, экономическое и культурное развитие
Мугано-Ленкаранского округа в период АДР**

В статье говорится о политическом, экономическом и культурном развитии Мугано-Ленкаранского округа после восстановления территориальной целостности Азербайджана. В статье освещаются визиты представителей азербайджанского правительства с целью выяснить положение на местности и нужд населения после ленкоранской операции.

V.ALIYEVA
elibeyova.gunel@hotmail.com

**Political, economical and cultural progress of Mugan-Lenkeran zone
during the period of Azerbaijan Society Republic**

The article deals with issue of political, economical and cultural progress of Azerbaijan's Mugan-Lenkeran zone territorial integrity. After the Lenkeran operation, the authoritative representatives of Azerbaijan lightened the invitation to the zone for known people's reguere and acquitant with station in this area.

*Rəyçilər: t.e.n. N.Məmmədov, t.e.d. A.C.İsgəndərov
Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti tarixi bölməsinin 8 aprel 2011-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür. (protokol № 04)*